

Milli inkişafa və iqtisadi islahatlara mühüm töhfə verən elm-təhsil mərkəzi

**Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
rektoru, professor Ədalət Muradova**

Hörmətli Ədalət müəllim!

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaradılmasının 90 illiyi münasibətilə Sizi və ali məktəbin pedoqoji heyətini, tələbə-doktorantları səmimi qəlbdən təbrik edirəm.

Nəinki Azərbaycanın, bütünlüklə Cənubi Qafqazın ən nüfuzlu ali təhsil müəssisələri sırasında özünəməxsus yer tutan universitetiniz yarandığı gündən respublikamızda iqtisad elminin inkişafında və iqtisadçı kadrların hazırlanmasında müstəsna rol oynamışdır.

Ulu öndər Heydər Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illiyi ilə bağlı təbrik məktubunda bu ali məktəbin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək haqlı olaraq vurğulamışdır ki, universitet ölkə qarşısında, onun sosial-iqtisadi problemlərinin həlli sahəsində mühüm xidmətlər göstərir. Universitetin professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyəti Azərbaycanda iqtisadiyyatın inkişafına daim xidmət edib. Dövlət İqtisad Universiteti mövcud olduğu bütün bu dövr ərzində şərəfli yol keçib, öz elmi-pedaqoji potensialını qoruyub saxlayaraq ölkəmizin ən nüfuzlu ali məktəblərindən birinə çevrilib.

Ötən 17 ildə Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müstəqil Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmışdır. Bu dövrdə Azərbaycan Dövlət İqtisad Universiteti də həm müasir dövrün çağırışlarını rəhbər tutaraq böyük inkişaf yolu keçmiş, həm də ölkəmizdə gedən iqtisadi inkişaf proseslərinə özünün layiqli töhfələrini verməyə müvəffəq olmuşdur. Ötən əsrin 70-80-ci illərində olduğu kimi müasir dövrümüzdə də Azərbaycanın iqtisadi inkişafının nəzəri əsaslarının formalaşmasında UNEC-in rolu əvəzsizdir

. Qüdrətli Liderimizin böyük fədakarlığı nəticəsində hazırlanan və icra edilən İqtisadi İnkişafın Azərbaycan Modeli artıq dünya miqyasında nümunələrdən biri kimi qəbul edilir. Həmçinin ölkəmizdə son illərdə davamlı və dinamik hal alan iqtisadi islahatlar strategiyası Azərbaycanın qlobal böhranda milli inkişafını qorumasını təmin etmişdir. Əlamətdar haldır ki, bu nailiyyətlərin qazanılmasında rəhbərlik etdiyiniz universitetin də özünəməxsus töhfəsi vardır. UNEC bu proseslərdə həm kadr hazırlığı, həm elmi-nəzəri iştirakı, həm də əldə edilən ilkin uğurlu nəticələrin təhlili və monitorinqinin düzgün aparılması mexanizmi ilə fəal iştirak edib. Təsadüfi deyildir ki, universitetinin milli inkişafa və iqtisadi islahatlara mühüm töhfə verən elm-təhsil mərkəzi kimi qəbul edilir.

Eyni zamanda yüksək ixtisaslı, mükəmməl nəzəri biliklərə malik, müasir iqtisad elminin incəliklərini dərinlən mənimsəyən kadrların hazırlanmasında UNEC ölkəmizin flaqman ali məktəbidir. Ona görə də haqlı olaraq elm və təhsil ictimaiyyəti tərəfindən bu ali təhsil müəssisəsi Azərbaycanda sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi,

marketing, menecment və s. ixtisaslar üzrə kadr hazırlığının və müasir iqtisadiyyat üzrə elmi tədqiqatların istinad mərkəzi kimi tanınır.

Xüsusən son dövrlərdə öz novatorluğu ilə Azərbaycanın təhsil sisteminə yeniliklər gətirən, ən müasir təhsil trendlərini uğurla mənimsəyən UNEC-də təhsilin və elmi tədqiqatların səviyyəsi ən müasir standartlar səviyyəsindədir. UNEC brendi həm də dünyada Azərbaycanımızı layiqincə tanıtmışdır. Bütün bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin tövsiyələri, Prezident İlham Əliyevin təhsilin inkişafı ilə bağlı müəyyən etdiyi vəzifələr UNEC-də uğurla reallaşır.

Hörmətli Ədalət müəllim!

Azərbaycan Dövlət İqtisad Universitetinin yaradılmasının 90 illik yubileyi münasibətilə bir daha Sizi və müəllim-tələbə kollektivini təbrik edirəm. Əminəm ki, UNEC bundan sonra da iqtisadi təhsil və elmi tədqiqat sahəsində daha böyük nailiyyətləri ilə xalqımızı sevindirəcəkdir.

Hörmətlə,

**Bəxtiyar SADIQOV,
Milli Məclisin deputatı,
«Azərbaycan» qəzetinin baş redaktoru**